



*Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım
mənim qibləgahımdır*

İlham Əliyev



*Qəzet 1921-ci
ildən çıxır*

ŞƏRQ qapısı

Təsisçi: Naxçıvan Muxtar Respublikası Ali Məclisi və Nazirlər Kabineti

Sayı: 232 (20.886)

11 dekabr 2013-cü il, çərşənbə

Gündəlik ictimai-siyasi qəzet

www.serqqapisi.az

Qiyməti 20 qəpik

Rəsmi xronika

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 10-da Pakistan İslam Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri İkrəmullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Azərbaycan ilə Pakistanın qardaş və dost ölkələr olduğunu vurğulayan dövlətimizin başçısı siyasi əlaqələrimizin yüksək səviyyədə davam etdiyini dedi. Ölkələrimizin bir-birini bütün beynəlxalq təşkilatlarda dəstəkləməsinin önəmini qeyd edən Prezident İlham Əliyev əməkdaşlığımızın gələcək illərdə də uğurla inkişaf etdiriləcəyinə əminliyini bildirdi. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin regional əməkdaşlığın inkişafında da əhəmiyyətli rol oynadığını dedi. Səfirə Azərbaycandakı diplomatik fəaliyyətinə görə təşəkkürünü bildirən Prezident İlham Əliyev ona gələcək işlərində də uğurlar arzuladı.

Səfir İkrəmullah Məhsud ölkələrimiz arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. O, əlaqələrimizin bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə etdi. Pakistanlı səfir ölkəmizdəki diplomatik fəaliyyətinə yaradılan yüksək şəraitə görə Azərbaycan hökumətinə və şəxsən Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.



Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Hər il ulu öndərin anım günü ölkəmizdə geniş qeyd olunur, dahi şəxsiyyətin xalqımız qarşısındakı əvəzsiz xidmətləri bir daha xatırlanır. Ümummilli liderimizin əziz xatirəsi Naxçıvan Muxtar Respublikasında da böyük ehtiramla yad edilir, bu münasibətlə silsilə tədbirlər keçirilir, görkəmli şəxsiyyətin siyasi irsi öyrənilir və keçdiyi şanlı həyat yoluna bir daha nəzər salınır.

Dekabrın 10-da Naxçıvan şəhərində ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehсан sūfrəsi açılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vəlif Talibov mərasimdə iştirak etmişdir.

Mərasimdə çıxış edən Ali Məclisin Sədri



mizdə dövlət səviyyəsində qeyd olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2012-ci il 22 dekabr tarixli sessiyasında 2013-cü il Naxçıvan Muxtar Respublikasında “Heydər Əliyev ili” elan olunmuş və ulu öndərin yubileyi muxtar respublikada geniş qeyd edilmişdir. Bu tədbirlər xalqımızın böyük oğlunun parlaq xatirəsinə dərin ehtiramın ifadəsidir. Onun Azərbaycan naminə keçdiyi həyat yolu xalqımızın bugünkü və gələcək nəsillərinə bir nümunədir: Vətəni və xalqı uğrunda fədakarlıq nümunəsi. Biz də xalqımızın dahi şəxsiyyətinin əziz xatirəsi önündə baş əyir, ruhu şad olsun deyirik”.

Mərasimdə ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, ruhuna dualar oxunmuşdur.

Həmin gün muxtar respublikanın rayonlarında, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri və Naxçıvan Muxtar Res-



ümummilli liderimiz Heydər Əliyevin “*Həyatın mənası çox və ya az yaşamaqdan ibarət deyil. Onun əsas mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə*

olmaqdır” fikrini xatırladaraq demişdir: “Bütün bunlara görə hələ öz sağlığında xalqın ümummilli lideri səviyyəsinə yüksələn möhtərəm Heydər Əliyev heç vaxt unudulmayacaq, daim Azərbaycan xalqının qəlbində



yaşayacaqdır”.

Ali Məclisin Sədri demişdir: “Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 21 yanvar tarixli Sərəncamına əsasən, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ölkə-

publikası Psixi Xəstəliklər dispanserlərində də ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar ehсан sūfrələri açılmışdır.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**

Muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafı ulu öndər Heydər Əliyevin siyasi xəttinin təntənəsidir

Babək rayonunun Çəsməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir

Dinamik və mütərəqqi dövlətçilik ənənələrinə malik olan Azərbaycanın bugünkü inkişafı Heydər Əliyev siyasi xəttinin təntənəsidir. “*Doğma canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır*”, – deyən ulu öndərin müstəqil Azərbaycana rəh-

bərlik etdiyi dövr tariximizə iqtisadi və mədəni yüksəliş mərhələsi kimi daxil olmuş, bütün sahələrdə böyük nailiyyətlər qazanılmışdır.

Dahi şəxsiyyətin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Naxçıvan Muxtar Respublikasında da inkişafın əsas

hərəkətverici qüvvəsidir. Son illər muxtar respublika iqtisadiyyatının dinamik inkişafı, tikilən yeni binalar, çəkilən yollar, abadlaşan şəhər və kəndlər məhz ulu öndərimizin müəyyənləşdirdiyi siyasi xəttin uğurla davam etdirilməsinin nəticəsidir. Bu gün Babək rayonu

da ümummilli liderin ideyalarının işığında sürətlə inkişaf edir, rayon mərkəzi və kəndlər müasir görkəm alır.

Dekabrın 10-da Babək rayonunun Çəsməbasar kəndində yeni sosial obyektlər istifadəyə verilmişdir.

“Heydər Əliyev ili”ndə 18-ci kənd mərkəzi Çəsməbasarda istifadəyə verilmişdir

Kənd yaşayış məntəqələrinin inkişafında dövlət qurumlarının fəaliyyətinin vahid mərkəzdən təşkili mühüm əhəmiyyət kəsb edir. Çünki idarəetmənin düzgün qurulması həm də insanların rahatlığının təminatına xidmət

edir. Son illər muxtar respublikanın kəndlərində yeni kənd mərkəzlərinin istifadəyə verilməsi dövlət qurumlarının fəaliyyətinin stimullaşdırılmasına səbəb olmuşdur.

Dekabrın 10-da Çəsməbasar Kənd Mərkəzinin açılışı olmuşdur.

Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə

Rüstəm Əliyev bildirmişdir ki, Çəsməbasar kəndində sakinlərin problemlərinin vaxtılıq vaxtında həlli, onlara göstərilən xidmətin

səviyyəsinin yüksəldilməsi üçün əlverişli şərait yaradılmışdır. Kənd telefonlaşdırılmış, elektrik enerjisinin və təbii qazın fasiləsiz verilişi təmin edilmiş, kənd təsərrüfatının

Ardı 2-ci səhifədə



inkışafı üçün əlverişli şərait yaradılmışdır. Rüstəm Əliyev göstərilən qayğıya görə sakinlər adından minnətdarlıq etmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək demişdir: “Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi yolun davam etdirilməsi, qəbul edilən dövlət proqramlarının uğurlu icrası bütün sahələrin inkişafına səbəb olmuş, şəhər, qəsəbə və kəndlərimiz abad yaşayış məntəqələrinə çevrilmişdir. Çeşməbasar kəndində aparılan quruculuq işləri də bu kəndi muxtar respublikanın abad yaşayış məntəqələrinin sırasına daxil etmişdir. Bu gün kənddə yeni sosial obyektlərin istifadəyə verilməsi, idarəetmə qurumlarının fəaliyyətinin yaxşılaşdırılması, məktəb binasının yenidən qurulması, xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi və həyata keçirilən digər tədbirlər əhalinin rahatlığının təmin olun-

masına imkan verəcəkdir”.

Ali Məclisin Sədri demişdir: “Tikintiquruculuq işlərinin aparılması, yeni sosial obyektlərin istifadəyə verilməsi üçün ölkədə iqtisadi inkişaf, sabitlik və dövlətin düzgün siyasi xətti olmalıdır. Bu gün Azərbaycanda hərtərəfli sosial-iqtisadi inkişaf, ölkəmizin gələcəyinə hesablanmış siyasi xətt və sabitlik mövcuddur. Bütün bunların yaradılmasında məqsəd isə yaşayış məntəqələrinin abadlaşması, insanların sosial problemlərinin həll olunmasından ibarətdir. Çünki hər bir yaşayış məntəqəsinin müasirləşməsi, abadlaşması, ümumilikdə, ölkənin inkişafı deməkdir. Çeşməbasar kəndində yeni sosial obyektlərin istifadəyə verilməsi bir kəndin timsalında Azərbaycan dövlətinin vətəndaşlarına göstərdiyi qayğının, eləcə də ölkəmizdə mövcud olan xalq-dövlət birliyinin nəticəsidir. Eyni zamanda həyata keçirilən bu tədbirlər ölkəmizdə ümummilli lider Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsi və bu yola sədəqətin

nümunəsidir”.

Ali Məclisin Sədri kənddə aparılan kompleks quruculuq işlərinə görə sakinləri təbrik etmiş, açılışı bildirən lenti kəşmişdir.

Məlumat verilmişdir ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, rabitə evi, polis sahə məntəqəsi, kitabxana, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, kənd mədəniyyət evi, arxiv və 82 yerlik tədbirlər zalı vardır. Mərkəzin birinci mərtəbəsindəki rabitə evində 150 abonentə xidmət edən 384 nömrəlik yeni nəsil ATS quraşdırılmış, göstərilən rabitə xidmətinin səviyyəsi yüksəldilmişdir. Bu da kənddə insanlara genişzolaqlı internet, İP televiziya və digər elektron xidmətlərin göstərilməsinə imkan verəcəkdir. Binada Çeşməbasar və Güznüt kəndlərini əhatə edən polis sahə məntəqəsi üçün də iş otaqları ayrılmışdır.

Baytarlıq məntəqəsi üçün ayrılan otağa soyuducu və dərman vasitələri qoyulmuşdur. Baxış zamanı qeyd olunmuşdur ki, Babək

rayonunda epizootiya əleyhinə və bioloji təhlükəsizliyin qorunması məqsədilə bir sıra tədbirlər həyata keçirilir, dezinfeksiya işləri aparılır. Bunun nəticəsidir ki, 2013-cü ildə rayonun kəndlərində təhlükəli yoluxucu xəstəliklər baş verməmiş, keyfiyyətli ət və süd məhsullarının istehsalına təminat yaranmışdır.

Kənd mərkəzinin istifadəyə verilməsi idarəetmə strukturlarının fəaliyyətini gücləndirməklə yanaşı, kənd kitabxanasının və mədəniyyət evinin fəaliyyətini də xeyli yaxşılaşdırmışdır. Binada kitabxana üçün geniş və işıqlı otaq ayrılmışdır. Kitabxana fondunda 4108 ədəbiyyat vardır. Yaradılan şərait kitabxana-oxucu münasibətlərinin yüksək səviyyədə qurulmasına imkan verəcəkdir. Mədəniyyət evində işçilər üçün iş otaqları ayrılmış və iclas zalı yaradılmışdır. Bu, kənddə ictimai-mədəni tədbirlərin keçirilməsini yaxşılaşdıracaqdır.

Binanın həyatında da abadlıq işləri aparılmış, yaşıllıqlar salınmışdır.

Çeşməbasar kənd həkim ambulatoriyası üçün yeni bina tikilmişdir



Həmin gün Çeşməbasar kəndində yeni həkim ambulatoriyası da istifadəyə verilmişdir.

Tibb bacısı Günay Əliyeva demişdir ki, muxtar respublikada həyata keçirilən səhiyyə islahatları Babək rayonunu da əhatə etmişdir. Son illər rayon mərkəzində və kəndlərdə müasir səhiyyə obyektləri tikilərək istifadəyə verilmiş, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmişdir. Bu gün Çeşməbasar kəndində istifadəyə verilən həkim ambulatoriyası da insanların sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov ambulatori-

yanın istifadəyə verilməsi münasibətilə sakinləri təbrik edərək demişdir: “Səhiyyə mədəniyyəti olmadan mədəniyyət inkişaf edə bilməz. Hər bir insan həyatda, ilk növbədə, sağlamlıq mədəniyyətinə, gigiyenik qaydalara əməl etməlidir. Çünki cəmiyyətin inkişafında aparıcı qüvvə sağlam insanlardır. Bu mənada səhiyyə müəssisələrinin üzərinə mühüm vəzifələr düşür”.

“Səhiyyə xidməti tibbi maarifləndirmədən başlayır”, – deyən Ali Məclisin Sədri bildirmişdir ki, muxtar respublikanın kəndlərində tikilən sahə xəstəxanaları, həkim ambulatoriyaları, feldşer-mama məntəqələri səhiyyə maarifinin aparılmasını diqqət mər-



kəzində saxlamalı, xəstəliklərin qarşısının alınması istiqamətində profilaktik tədbirlər görülməlidir. 1200-ə yaxın əhaliyə xidmət göstərəcək Çeşməbasar kənd həkim ambulatoriyası da kənddə gigiyenik qaydalara əməl olunmasını, hamıl qadınlara patronaj xidmətinin və uşaqlar arasında peyvənd işinin aparılmasını diqqət mərkəzində saxlamalı, əhaliyə nümunəvi səhiyyə xidməti göstərilməlidir. Ambulatoriyada bu vəzifələrin yerinə yetirilməsi üçün lazımı şərait yaradılmış, müasir səhiyyə avadanlıqları quraşdırılmışdır.

Ali Məclisin Sədri ambulatoriyanın kollektivinə işlərində uğurlar arzulamış, açılışı

bildirən lenti kəşmişdir.

Həkim ambulatoriyasının binasında tibb işçiləri üçün 11 otaq ayrılmışdır. Burada stomatoloq üçün kabinə, pediatri, palata, doğuş, peyvənd, aptek, mama və manipulyasiya otaqları vardır. Ambulatoriya lazımı tibbi avadanlıqlar və dərman vasitələri ilə təmin olunmuşdur. Həyatda ambulatoriyada 6 tibb işçisi sakinlərə səhiyyə xidməti göstərir. Yaradılan şərait əhalinin sağlamlığının etibarlı şəkildə qorunmasına, insanların hərtərəfli tibbi xidmətlərlə təmin olunmasına imkan verəcəkdir.

Binanın həyatında da abadlıq işləri aparılmış, güllərliklər salınmışdır.

Kənd məktəbində müasir tədris şəraiti yaradılıb

Muxtar respublikada təhsil quruculuğu sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi kimi bu il Çeşməbasar kənd tam orta məktəbində yenidənqurma işləri aparılmışdır.

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Çeşməbasar kənd tam orta məktəbinin yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.

Məlumat verilmişdir ki, 2 mərtəbədən

ibarət olan məktəb binası 234 şagird yerlikdir. Məktəbdə 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, kompüter otağı, müəllimlər otağı, kitabxana, bufet, idman zalı və açıq idman qurğuları vardır.

Məktəb kitabxanasının fondunda 2859 ədəd kitab vardır. Bildirilmişdir ki, məktəblərdə müasir tədris vasitələrindən istifadə etməklə yanaşı, şagirdlərin kitabxanalara cəlbə də diqqət mərkəzində saxlanılmalıdır. Ona

görə də şagirdlərin kitabxanadan istifadəsinə diqqət artırılmalı, kitabxanada bədii əsərlərin muzakirələri, kitab sərgiləri təşkil olunmalı, ələmətdər və tarixi günlərlə bağlı tədbirlər keçirilməlidir.

Təhsil ocağına müasir kompüter dəstləri verilmiş, elektron lövhəli siniflər yaradılmış, kimya-biologiya və fizika laboratoriyaları əyani vasitələrlə təmin edilmişdir. Məktəbdə şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə və hərbi biliklərin dərindən öyrə-

nilməsinə də diqqət yetirilmiş, hərbi kabinə yaradılmışdır.

İdman zalında müxtəlif idman növləri üzrə dərslərin tədrisi və şagirdlərin fiziki hazırlıqlarının artırılması üçün hər cür şərait mövcuddur.

Müəllimlərlə görüşən Ali Məclisin Sədri demişdir ki, 2012-2013-cü tədris ilində Çeşməbasar kənd tam orta məktəbini bitirən 10 məzundan 8-i ali məktəblərə qəbul olunmuş,

Ardı 3-cü səhifədə



onlardan 2-si 500-700 intervalında bal toplamışdır. Bu nailiyyətlərin qazanılması məktəbin pədaqoji kollektivinin səyi nəticəsində mümkün olmuşdur. Yaradılan şəraitin müqabilində məktəbdə tədrisin keyfiyyətinin daha da yüksəldilməsinin vacibliyini vurğulayan Ali Məclisin Sədri kollektivə işlərində

uğurlar arzulamışdır.

Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə minnətdarlıq edən məktəbin müəllimləri gənc nəslin təlim-tərbiyəsində öz səylərini əsirgəməyəcəklərinə söz vermişlər.

Məktəb binasının həyatında geniş abadlıq

işləri aparılmış, müasir işıqlandırma sistemləri quraşdırılmış, açıq idman qurğuları və mini-futbol meydançası istifadəyə verilmişdir.

Məktəb binası ilə tanışlıqdan sonra kənd sakinləri ilə görüşən Ali Məclisin Sədri ölkəmizdə geniş vüsət alan quruculuq işlərinin, həyata keçirilən mühüm infrastruktur layi-

hələrinin Çəsməbasar kəndini də əhatə etdiyini bildirmiş, bundan sonra da kəndin inkişafına, sakinlərin sosial-rifah halının yüksəldilməsinə hərtərəfli dövlət qayğısının göstəriləcəyini vurğulamışdır. Qeyd olunmuşdur ki, bu gün ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikada həyata ke-



çirilən tədbirlər Azərbaycan dövlətinin ən qiymətli sərvəti olan insanların rahat yaşayışına xidmət edir. Kəndlərdə tikilən yeni sosial obyektlər, yaradılan müasir infrastruktur da insanların rahatlığının təmin olunmasına, məskunlaşmanın artmasına səbəb olmuşdur.

Sakinlər kənddə yaradılan müasir infrastruktur, istifadəyə verilən yeni binaları, həyata keçirilən abadlıq işlərini ölkəmizdə uğurla həyata keçirilən Heydər Əliyev quruculuq xəttinin bəhrələri kimi dəyərləndirmiş, göstərilən qayğıya görə minnətdarlıq etmişlər.

* * *

Çəsməbasar kəndində aparılan quruculuq işləri zamanı 500 metr fiber-optik kabel, 600 metr elektrik, 300 metr qaz və 2800 metr su xətti çəkilmiş, kənddaxili 1200 metr yola yeni asfalt örtük salınmışdır.

**Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin mətbuat xidməti**

Heydər Əliyev Muzeyinin xatirə dəftərindən

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev dünya azərbaycanlılarının atası və rəhbəridir.

Azərbaycanın son 34 illik tarixi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Sovet rejimi dövründə də, müstəqillik mərhələsində də respublikamızın bütün inkişafının əsasında Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti, ardıcıl və məqsədyönlü fəaliyyəti dayanır.

Müstəqil Azərbaycan görkəmli dövlət xadimi Heydər Əliyevin şah əsəridir.

Düşməndən, işğaldan qorunub saxlanılmış və qurulub möhkəmləndirilmiş Naxçıvan Muxtar Respublikası çətin illərdə bu qədim diyarda yaşayıb işləmiş Heydər Əliyevin müstəqil Azərbaycana ən böyük töhfələrindən biridir.

Müxtəlif illərdə 4 dəfə Naxçıvan Dövlət Universitetində olmuş Heydər Əliyevin çıxışları, tapşırıqları və tövsiyələri bizim ali təhsil ocağının həmişəlik fəaliyyət proqramıdır.

Ümumiyyətlə, Azərbaycanın

müstəqillik dövrünün bundan sonrakı inkişafı da Heydər Əliyevin ideyalarından nur alacaqdır.

Sınaqlardan çıxmış, özünü həyatda təsdiq etmiş Heydər Əliyevin təlimi Azərbaycanın müstəqil dövlət kimi, azərbaycanlıların bir xalq kimi əsas inkişaf proqramından ibarətdir.

Azərbaycan dövləti və xalqı qarşısındakı böyük əvəzsiz xidmətlərinə görə Heydər Əliyevin adı layiqli şəkildə əbədiləşdirilməlidir.

İsa HƏBİBBƏYLİ
Naxçıvan Dövlət Universitetinin
rektoru, akademik
16 dekabr 2003-cü il

* * *

Dünya siyasət tacının sahibi Heydər Əlirza oğlu Əliyevi Ulu Tanrı təkcə Azərbaycan xalqı üçün deyil, qəlbə daim sülh, əmin-amanlıq, intibah eşqi ilə döyünən bütün tərəqqipərvər bəşəriyyət üçün göndərmişdi. İlahi düşüncə tərzə və fitri idarəçilik qabiliyyətinə malik olan bu zəka Günəşi Azərbaycan səmasında parlarsa da, onun insanlığa

xidmət edən nurlu şəfəqlərindən bütün dünya faydalanmış, faydalanır və faydalanacaqdır.

Heydər Əliyev XX əsrin sonlarına doğru fərtinələr, təlatümlər dövründə əzmlə qurub-yaratdığı müstəqil Azərbaycanın təkrarolunmaz milli lideri və xilaskar oğludur. Məmləkətimizin sağlam düşüncəyə malik hər bir vətəndaş oğlu və qızının qəlbində özünə möhtəşəm məhəbbət, sevgi və inam heykəli ucaltmış bu dahi şəxsiyyət ulu xalqımızın vüqarlı tarixində əbədiyaşarlıq statusu qazanmışdır.

Bu gün həyatdan cismən ayrılıb axirət dünyasına qovuşsa da, onun öz Vətəni, xalqı qarşısında saya gəlməyən nurlu əməlləri gələcək nəsillərə ən dəyərli ərməğan olacaqdır.

Bu matəm günlərində dahi şəxsiyyətin ruhu qarşısında döndə-döndə baş əyir və ürəkağrısı, qəlb yangısı ilə deyirəm: Səcdəgahə çevrilən qorənfil libaslı məzarın dəim nura qərq olsun.

Cəfər KƏRİMOV
jurnalist
16 dekabr 2003-cü il

Dünya Heydər Əliyev adına tam orta məktəbdə ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilmişdir.

Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan

Tədbiri giriş sözü ilə məktəbin direktoru Namiq Məmmədov açmışdır. Naxçıvan Müəllimlər İnstitutunun rektoru, professor Oruc Həsənlı “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda çıxış etmişdir. Qeyd olunmuşdur ki, iyirminci yüzillikdə şəxsiyyət böyüklüyünün, şəxsiyyət əzəmətinin fəvqünə yüksələrək böyük tarixi missiyanı yerinə yetirmək qüdrətinə malik olan dahilər sırasında ulu öndər Heydər Əliyevin öz yeri, öz dəst-xətti vardır. Dahilərə xas olan böyük xüsusiyyətləri – Vətəna, xalqa bağlılığı, yüksək təşkilatçılıq qabiliyyətini, siyasi təfəkkürü, istedadı, dəmir iradəni, səbri, təmkini, digər ali insani keyfiyyətləri özündə cəmləşdirən ulu öndər respublikamızın bu günü və gələcəyi üçün misilsiz xidmətlər göstərmişdir. Azərbaycan tarixinin 1969-cu ildən sonrakı dövrü bu dahi şəxsiyyətin adı ilə bağlıdır. Azərbaycan dövlətçilik tarixinin ən şanlı və parlaq səhifələri ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi illəri əhatə edir. 1969-1982-ci illərdə görkəmli dövlət xadimi Heydər Əliyevin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan ittifaq respublikaları arasında ən yüksək pilləyə yüksəlmişdir. Əslində, müstəqil Azərbaycanın indiki iqtisadi inkişafı, sosial tərəqqisi və ictimai-siyasi sabitliyin davamlılığı həmin illərdə ulu öndərimiz tərəfindən müəyyən edilmiş kompleks islahatlar strategiyasının, düşünülmüş uzunmüddətli siyasi kursun davamıdır.

Sonda ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən slayd nümayiş etdirilmişdir.

Xəbərlər şöbəsi

Azərbaycanı dünyaya tanıdan lider

Heydər Əliyev Muzeyində ulu öndərin adını daşıyan Hərbi Liseyin kursantlarının iştirakı ilə ümummilli liderimizin anım gününə həsr olunmuş “Azərbaycanı dünyaya tanıdan lider” mövzusunda açıq dərs keçilmişdir.

Açıq dərsdə liseyin tarix müəlimi Abbas İsmayilov bildirmişdir ki, dahi rəhbər Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində müstəsna yeri vardır. Müasir Azərbaycan tarixinin 30 ildən artıq bir dövründə respublikamıza rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev dövlətçilik salnaməsində elə bir irs yaratmışdır ki, onun öyrənilməsinə, təbliğinə hələ uzun illər ehtiyac olacaqdır. Hakimiyyətinin sovetlər dövründəki birinci mərhələsində Azərbaycanı əyalət respublikasından inkişaf etmiş sənaye diyarına çevirən müdrik rəhbərin müstəqillik illərində ölkəyə rəhbərliyinin əsasında doğma Vətəninə dünyada qüdrətli dövlət, parlayan Günəş kimi tanıtdırmaq istəyi dayanmışdır. 1990-cı ilin ağır günlərində xalqının yanında olmaq üçün Moskvadan Bakıya qayıdan, oradan isə doğulub boya-başa çatdığı Naxçıvana gələn böyük şəxsiyyət bütünlikdə Azərbaycan naminə çox böyük və əhəmiyyətli tarixi hadisələrin əbədlilik müəlliflik hüququna imza atmışdır. Onun

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçildiyi gün tək muxtar respublikanın deyil, bütünlükdə Azərbaycan xalqının xilas günü kimi tarixə yazıldı. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev çox qısa zamanda uğurlu daxili və xarici siyasəti ilə Azərbaycanı bütün dünyada tanıtmışdır. Əsrin müqaviləsini reallaşdırmaqla Azərbaycanı enerji diyarı kimi dünyada tanıdan dahi şəxsiyyətin hazırladığı neft strategiyası ölkəmizin iqtisadi inkişafının təməlini qoymuşdur. Dünyanın enerji xəritəsində Azərbaycanın önəmli yer tutması ulu öndərin xalqına göstərdiyi xidmətin nəticəsidir. Dünya iqtisadiyyatının ayrılmaz tərkib hissəsi olan Azərbaycanın islahatlar ölkəsi adlandırılması da Heydər Əliyev ideyalarının gerçəkləşməsinin təzahürüdür.

Qeyd olunmuşdur ki, “Azərbaycan dünyaya Günəş kimi doğacaq” arzusu ilə yaşayan ümummilli lider Heydər Əliyevin istəkləri artıq reallaşmışdır. Qərblə Şərq arasında körpü olan, sivilizasiyalararası dialoq mərkəzinə çevrilən Azərbaycan, həqiqətən, dünya siyasətində fərq-



lənən mövqeyi ilə diqqəti cəlb edir. Ən möhtəşəm tədbirlərə ev sahibliyi edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi dünyada sülhün, sabitliyin qorunması naminə səylərini əsərgəmir. Beynəlxalq terrorizmə qarşı mübarizədə öz sözünü əməli işi ilə təsdiqləyən Azərbaycan haqq, ədalət tərəfdarı olduğunu dəstəklənən xarici siyasəti ilə bəyan edir. Ölkəmizin tolerantlıq sahəsində qazandığı təcrübə dünya miqyasında təbliğ olunur. Elə bir beynəlxalq tədbir, mərasim, idman yarış, musiqi müsabiqəsi yoxdur ki, orada Azərbaycan bayrağı qaliblər sırasında dalğalanmasın. Bu uğurlar bir daha ölkəmizi bütün dünyada tanıtdıran böyük şəxsiyyətin uzaqgörən siyasətinin nəticələridir.

Sonra kursantlar “Heydər Əliyev fenomeni” adlı filmə baxmış, muzeyin ekspozisiyası ilə tanış olmuşlar.

Müstəqil Azərbaycan dövlətinin banisi



Dünən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müstəqil Azərbaycan dövlətinin banisi” mövzusunda tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə mərkəzin direktoru Rauf Hüseynov açaraq bildirmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev siyasi fəaliyyətinin bütün mərhələlərində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqət hissi, qurub-yaratmaq amalı ilə yaşamış, hər zaman milli ideallara bağlı olmuş, milli dövlətçiliyin sarsılmaz təməlini yaradıb

möhkəmlətməmiş və ölkəmizi davamlı inkişaf yoluna çıxarmışdır. Azərbaycan tarixinin qırx ildən artıq bir dövrü ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük insanın, zamanın dahisinin nurlu şəxsiyyəti, parlaq əməlləri, möhtəşəm fəaliyyəti dünya durduqca nəsilərə örnəkdir. Yurdu, milləti sevməyin, ona fədakar xidmət etməyin, əsl dövlət başçısı və xalq adamı olmağın etalonu da məhz ümummilli liderimizdir. Ulu öndər Heydər Əliyevin zəngin irsi müstəqil Azərbaycan dövlətinin inkişafı və tərəqqisi yolunun etibarlı bələdçisi olmaqla, indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının

sədri Əbülfəz Əsgərov, mərkəzin əməkdaşı Almaz Cabbarova və başqaları çıxış etmişlər. Çıxışlarda qeyd olunmuşdur ki, bu gün ümummilli liderin ideyaları ardıcıl olaraq həyata keçirilir, müəyyənləşdirdiyi strategiya ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu öndərin arzularının reallaşması, ölkəmizin daha da qüdrətlənməsi üçün yüksək təşkilatçılıq qabiliyyəti və siyasi fəallıq nümayiş etdirən ölkə başçısının yorulmaz fəaliyyətinin nəticəsidir ki, müstəqil dövlətimiz, onun ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız gündəngünə qüdrətlənir. Xalqımız inanır və tam əmindir ki, Heydər Əliyev siyasəti Azərbaycanı daha uca zirvələrə yüksəldəcəkdir.

Sonra mərkəzin dərnək üzvləri ulu öndərimizə həsr olunmuş şeirləri bədii qiraət etmişlər.

Ümummilli liderə həsr olunmuş rəsm sərgisi

Dünən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhrüz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar Birliyinin birgə təşkil etdiyi “Heydər Əliyev dühası əbədiyaşardır” adlı rəsm sərgisinin açılışı olmuşdur. Sərgidə naxçıvanlı rəssamların Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə həsr olunmuş rəsm əsərləri nümayiş etdirilir.

Naxçıvan Muxtar Respublikasının mədəniyyət və turizm naziri Sarvan İbrahimov çıxış edərək bildirmişdir ki, Azərbaycan mədəniyyəti və incəsənətinin bugünkü səviyyəyə çatmasında ümummilli liderimizin müstəsna xidmətləri vardır. Dahi rəhbər xalqımızın çoxəsrlik zəngin mədəniyyətini böyük sərvət və iftixar mənbəyi hesab edirdi.

Ulu öndər mədəniyyətimizin bütün sahələrinə – muzeylərə, kitabxanalara, təsviri incəsənətimizə, teatr və kinoya, musiqi və xalq yaradıcılığına böyük diqqət yetirirdi.

Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, Azərbaycan Respublikasının əməkdar rəssamı Ülviyyə Həmzəyeva çıxış edərək bildirmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyev təsviri incəsənətə, rəssamlığa, monumental heykəltəraşlığa böyük qayğı göstərmiş və bu sahənin gözəl bilicisi olmuşdur. Ulu öndər qədim diyarımızda bu sənətin inkişafı üçün mühüm işlər görmüşdür. 1971-ci ildə dahi rəhbərin təşəbbüsü ilə Naxçıvan Rəssamlar Birliyi yaradılmışdır. Bu gün muxtar respublikada sənətə və sənətkara yüksək qiymət verilir ki, bu da Heydər Əliyev yolunun uğurla davam etdirilməsinin nəticəsidir.

Sonra tədbir iştirakçıları sərgi

ilə tanış olmuşlar. Sərgidə 32 rəssamın 50-yə yaxın rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Respublikasının əməkdar rəssamları Telman Abidinovun “Sönməyən həyat”, “Zamanın atəşfəşanlılığı”, “Bir millət, iki dövlət”, Ülviyyə Həmzəyevanın “Heydər Əliyevin portreti”, Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamları Səyyad Bayramovun “Mənalı ömür”, Cavid İsmayilovun “Müstəqillik yollarında”, rəssamlar Rəfael Qədimovun “Ümidimiz sənədir”, Abbas Yayıclının “Zirvədə”, Həbibə Allahverdiyevanın “Türk dünyasının ümummilli liderləri” kimi tabloları rəssamlarımızın ulu öndərin obrazını yaratmaq baxımından axtarıqlarını, kompozisiya yeniliklərini dolğunluqlu ilə özündə əks etdirir.

Qeyd edək ki, sərgi dekabr ayının sonunadək davam edəcəkdir.

Xəbərlər şöbəsi

Dekabrın 10-da “Naxçıvan Muxtar Respublikasında azad sahibkarlıq hüququnun inkişafı və perspektivləri” mövzusunda tədbir keçirilib.

Beynəlxalq İnsan Hüquqları Günü qeyd edilib

10 dekabr – Beynəlxalq İnsan Hüquqları Günüə həsr olunmuş tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq bildirib ki, 1948-ci il dekabrın 10-da BMT-nin



Baş Assambleyasında “İnsan Hüquqları haqqında Ümumi Bəyannamə” qəbul edilib. Assambleyanın 423 sayılı qətnaməsi ilə bütün ölkələrə qətnamənin qəbul edildiyi günün “Beynəlxalq İnsan Hüquqları Günü” kimi qeyd edilməsi tövsiyə olunub.

Qeyd edilib ki, qəbulundan 65 illik bir müddət keçməsinə baxmayaraq, bəyannamə bu gün də öz aktuallığını və universallığını qoruyub saxlayır. Dünya birliyinin bərabər hüquqlu üzvü və beynəlxalq hüququn müstəqil subyekti olan Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmini dövlətin əsas prioritet məqsədləri sırasına daxildir. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 12 noyabr 1995-ci il tarixdə ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 12-ci maddəsində insan hüquq və azadlıqlarının və Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin olunması dövlətin ali məqsədi kimi elan edilib. İnsan hüquqları sistemində əsas hüquqlardan biri də azad sahibkarlıq hüququ və onun müdafiəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 59-cu maddəsi birbaşa azad sahibkarlıq hüququnu təsbit edir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov çıxış edərək “Naxçıvan Muxtar Respublikasında sahibkarlığın dövlət tərəfindən hüquqi tənzimlənməsi və dövlət nəzarəti” mövzusunda məruzə edib. Bildirilib ki, sahibkarlığın bazar iqtisadiyyatı şəraitində iqtisadi yüksəlişə verdiyi töhfəni aydın görən ümummilli lider Heydər Əliyevin gerçəkləşdirdiyi sistemli tədbirlər sayəsində ölkədə siyasi və makroiqtisadi sabitliyə nail olunması kontekstində özəl sektorun formalaşması üçün hüquqi baza yaradılıb, digər mühüm əməli tədbirlər görüldü, dövlət tərəfindən sahibkarlara hərtərəfli dəstək göstərilib. Bu tədbirlər Naxçıvan Muxtar Respublikasında da böyük sürətlə həyata keçirilib.

Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın, xüsusilə kiçik sahibkarlığın inkişafına və əhalinin işgüzarlıq fəaliyyətinin artırılmasına maliyyə dəstəyinin verilməsi məqsədilə İqtisadi İnkişaf Nazirliyinin nəzdində Sahibkarlığa Kömək Fondu yaradılıb. Bu qurum özəl sektorun maliyyə ehtiyacının qarşılanmasında genişmiqyaslı işlər görməkdədir. Sahibkarlığa Kömək Fondu vasitəsilə investisiya layihələrinin güzaştli qaydada kreditləşdirilmə-

sinin daha effektiv mexanizminin yaradılması sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarını asanlaşdırıb. Sahibkarlıq sahəsində yoxlamaların reyestrinin yaradılması

da bu sahənin inkişafına yönələn ən mühüm addımdır. Artıq yoxlayıcı orqanlar reyestrədə qeydiyyatdan keçmədən, müvafiq şəhadətnamə almadan yoxlama apara bilməzlər. Muxtar respublikada azad sahibkarlığın inkişafında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sahibkarlarla keçirdiyi görüşlərin də böyük əhəmiyyəti vardır. Bu il mart ayının 29-da Naxçıvan Biznes Mərkəzində sahibkarlarla keçirilən görüşdə Ali Məclisin Sədri demişdir: **“Əsas ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf konsepsiyasının mühüm istiqamətlərindən biri də sahibkarlığın inkişafı ilə bağlıdır. İndi getdikcə daha aydın görünür ki, kiçik və orta sahibkarlığı inkişaf etdirmədən dayanıqlı inkişafı təmin etmək mümkün deyil. Bu amil əsas götürülərək Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında sahibkarlıq subyektlərinin inkişafı diqqət mərkəzində saxlanılır. Bu diqqət və qayğının tərkib hissəsi olaraq, hər il sahibkarlarla görüşlər keçirilir, ortaya çıxan problemlərin aradan qaldırılması və fəaliyyətin stimullaşdırılması üçün konkret tədbirlər görülür”**.

Qeyd edilib ki, aparılan iqtisadi siyasətin davam etdirilməsi və sənayenin modernləşməsi istiqamətində islahatların həyata keçirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq olunub. Təsdiq edilmiş Əsasnamə sənaye parkının yaradılması haqqında qanunvericilik bazası olub, onun idarə edilməsi və bu ərazidə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyərək muxtar respublikada sənayeləşmənin yeni mərhələsinin başlanğıcıdır. Sənaye parklarının yaradılması sənayedə işgüzar fəallığın artmasına, kiçik sahibkarlığın daha güclü inkişaf etməsinə stimol olacaqdır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Sənan Qarayevin, muxtar respublika iqtisadi inkişaf nazirinin müavini Anar Seyidovun, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərovun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayevin, vergilər nazirinin müavini Nurlan Əliyevin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Vüqar Muxtarovun, Sahibkarlar Konfederasiyasının sədri Abbas Babayevin çıxışları olub.

Əli Səbuhi HÜSEYNOV



ŞƏRQ qapısı

Baş redaktor:
TURAL SƏFƏROV

Ünvan: AZ-7000, Naxçıvan şəhəri, “Təbriz” küçəsi, 1.

Telefonlar: Məsul katib: 545-62-47
Şöbələr: 545-81-44, 545-51-18
Müxbirlər: 545-75-21, Faks: 544-52-52
E-mail: serqqapisi@nakhchivan.az

Qeydiyyat №: 575

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılır

Nömrəyə məsul: Kərəm Həsənov

Qəzet redaksiyanın kompüter mərkəzində yığılıb, səhifələnilib və “Əcəmi” NPB-də ofset üsulu ilə çap olunmuşdur.

Tiraj: 3940. Sifariş № 1112